

«Heydər Əliyev kimi dahi şəxsiyyətin adını bütün dünyada əbədləşdirmək hər bir azərbaycanlının borcudur...»

Eldar Həsənov,
Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri

Hüquq elmləri doktoru. Beynəlxalq Hüquqsünaslar İttifaqının sədr müavini (Moskva); Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti (Lozanna), təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqsünaslar Assosiasiyasının Administrativ Şurasının üzvü (Drezden). Evlidir, üç övladı var.

Доктор Юридических Наук. Заместитель Председателя Международного Союза Юристов (Москва); Вице-президент Совета по Борьбе с Алкоголизмом и другими видами зависимостей (ИКАА) (Лозанна, Швейцария), Директор Регионального Офиса ИКАА по странам Восточной Европы и Центральной Азии (Бухарест); Член Европейской Ассоциации Юристов по Правам Человека и Демократии (Дрезден, Германия); Женат, имеет троих детей.



«Увековечить во всем мире имя столь великой личности, как Гейдар Алиев, - долг каждого азербайджанца»

Эльдар Гасанов,
Чрезвычайный и Полномочный Посол Азербайджана в Румынии

- Cənab Səfir, 6 ildən artıqdır ki, Siz Azərbaycanın Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışırsınız. Rumıniyanın tarixi keçmişi, ölkənin bugünkü siyasi mənzərəsi, rumın xalqının milli xüsusiyyətləri barədə fikirlərinizi bilmək istərdik.

- Öz zəngin tarixi keçmişi və gərgin mübarizələrlə dolu keçməkeşli həyat yolu ilə, müxtəlif tarixi məqamlarda ərazilərinin zəbt olunması və torpaqlarının bölünməsi baxımından, həmçinin maddi sərvətlərinin, neft ehtiyatlarının bolluğuna görə Azərbaycanla müəyyən uyğunluq, oxşarlıq təşkil edən qədim mədəniyyətə malik Rumıniyanın, rumın xalqının keçdiyi çətin və şəərli yola tam nəzər salmaq, hətta ayrı-ayrı tarixi fraqmentlərin üzərində qısaca dayanmaq belə təbii ki, xeyli vaxt aparardı. Bu səbəbdən mən bu ölkənin, bu xalqın yaxın tarixinə dair bir neçə faktı qeyd etməklə kifayətlənmək istərdim.

Ötən əsrin ortalarında, konkret desək, 1944-cü ildə Sovet qoşunları

Rumıniyaya daxil olmuş və 1947-ci ildə ölkədə hökm sürən monarxiya quruluşu xalq respublikası ilə əvəzlənmişdir. Totalitar sovet rejiminin süqutu ərəfəsində, 1989-cu ilin dekabrında başlayan xalq üsyanı tezliklə inqilaba çevrilmiş və bu da Çauşesku hakimiyyətinin devrilməsi, demokratik qüvvələrin qələbəsi ilə sonlanmışdır. Dekabr inqilabı rumın xalqının və dövlətinin tarixində parlaq bir səhifə açaraq müstəqil Rumıniyanın gələcək inkişafında yeni mərhələnin – azad, demokratik cəmiyyət quruculuğunun əsasını qoymuş oldu. Həmin vaxtdan etibarən Avro-Atlantik strukturlara inteqrasiya yolunu seçən və bu siyasəti uğurla həyata keçirən Rumıniya qısa müddət ərzində bir sıra nailiyyətlərə imza atmışdır. 2004-cü ildə NATO-ya üzv qəbul edilən Rumıniya 2007-ci ildən etibarən Avropa Birliyinin də tam hüquqlu üzvüdür.

Bu gün Rumıniya 238 min kvadrat kilometrə artıq əraziyə, 22 milyondan artıq əhaliyə malik müstəqil,

- Господин Посол, уже более 6 лет как Вы работаете на посту посла Азербайджана в Румынии. Хотелось бы узнать Вашу точку зрения на историческое прошлое, нынешнюю политическую панораму Румынии, о национальных особенностях румынского народа.

- Своей богатой историей, насыщенной драматическими событиями и напряженным противостоянием, случаями захвата части земель и раздела страны, а также обилием нефтегазовых залежей Румыния с ее древней культурой имеет немало общего с Азербайджаном. Конечно, даже краткий и беглый взгляд на трудный и славный исторический путь румынского народа отнимет много времени, и поэтому я хотел бы ограничиться упоминанием нескольких фактов.

В середине прошлого века – в 1944 году в Румынию вступили советские войска, а в 1947

году монархический государственный строй в стране был заменен народной республикой. В декабре 1989 года, накануне крушения советского тоталитарного режима началось народное восстание, очень скоро перешедшее в революцию, которая привела к свержению режима Чаушеску и победе демократических сил. Декабрьская революция открыла яркую страницу в истории румынского народа и государства, заложив фундамент нового этапа развития Румынии – этапа строительства свободного и демократического общества. С этого момента Румыния выбрала путь интеграции в евроатлантическое пространство и успешно проводит эту политику, сумев в короткий срок добиться ряда важных результатов. В 2004 году страна была принята в члены НАТО, а с 2007 года является полноправным членом Европейского союза.

demokratik və çoxmillətli bir Avropa ölkəsidir. Əhalinin əsas hissəsini rumınlar təşkil etməklə yanaşı, burada macarlar, ruslar, almanlar, türklər, tatarlar, ukrainlər, serblər, polyaklar, albanlar, slovaklar, ermənilər və digər xalqların nümayəndələri yaşayır və

- Siz müstəqilliyimizin memarı, Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin - ulu öndərimizin adını çəkdiniz. Onun böyük işləri, parlaq əməlləri bu gün milyonlarla ürəklərdə ən xoş xatirə kimi yaşayır. Səfir təyin olunmazdan

Сегодня Румыния — независимая, демократическая, многонациональная европейская страна с территорией более чем в 238 тыс. кв. км и населением, превышающим 22 млн. Преобладающую часть населения

в последующий период. Если оглянуться на новейшую историю, то отнюдь не случайным выглядит тот факт, что Румыния второй после братской Турции признала государственную независимость нашей страны. Именно в Румынии по инициативе общенационального лидера Гейдара Алиева было открыто первое посольство Азербайджана в Восточной Европе.

- Вы упомянули имя общенационального лидера азербайджанского народа, архитектора нашей независимости Гейдара Алиева, воспоминания о грандиозных делах которого сегодня живут в сердцах миллионов. До назначения послом вы долгое время работали с Г.Алиевым. Не поделитесь воспоминаниями?

- Да, судьба подарила мне возможность в течение 10 лет, из которых 7 лет прямых контактов, работать с таким выдающимся государственным деятелем, как Гейдар Алиев, обладателем огромного жизненного и государственного опыта, глубокого интеллекта, близко наблюдать за его дальновидной и решительной политикой, непоколебимой выдержкой, необычайным управленческим талантом и черпать из этой сокровищницы.

Я постоянно чувствую себя обязанным этому незаурядному человеку. Память о Гейдаре Алиеве почитается не только в Азербайджане, но и далеко за его пределами. Румынский народ, руководители румынского государства, румынские политики также питают к Гейдару Алиеву искреннее уважение, что не раз доказывали на деле. Я как азербайджанец горжусь этим.

Что же до воспоминаний, то, конечно же, за 7 лет непосредственного общения их накопилось немало. Некоторыми из них с удовольствием поделюсь:

В 1995 году в одной из газет появилось сообщение: «Сын генерального прокурора Эльдара Гасанова сбил на автомобиле пешехода, причинив ему тяжелое увечье, и скрылся с места происшествия». В полдень Гейдар



Konstitusiyaya görə ölkədə yaşayan milli azlıqların Parlamentdə təmsil olunma hüququ vardır. Rumıniya liberal iqtisadi sistemə malik demokratik dövlətdir. Ölkənin başçısı Prezidentdir. Qanunverici orqan iki palatalı Parlament, icraedici isə hökumətdir.

Azərbaycanda olduğu kimi, rumınlar da öz ölkəsində yaşayan bütün millətlərin nümayəndələrinin dilinə, dininə, mədəniyyətinə, adət və ənənələrinə yüksək ehtiram və tolerantlıq nümayiş etdirən çox istiqanlı və qonaqpərvər, eyni zamanda öz tarixini, mədəniyyətini dərinləndirən, sevmə, təhlil və tədqiq edən, dəyərləndirən və nəticələr çıxaran bir xalqdır.

Ölkələrimiz, xalqlarımız arasında dostluq-əməkdaşlıq münasibətlərinin kökləri xeyli qədimlərə gedib çıxır. Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən o vaxtkı Rumıniya və Moldovanın hökmdarı knyaz Böyük Ştefanla hələ 1473-cü ildə mütəfiqlik haqqında saziş imzalamışdı və bu cür qarşılıqlı əlaqələr sonrakı əsrlərdə də davam etmişdir. Yaxın tariximizə nəzər salanda isə, bu da qətiyyənlə təsadüfi deyil ki, ölkəmizin dövlət müstəqilliyini qardaş Türkiyədən sonra ikinci tanıyan ölkə məhz Rumıniya oldu. Elə ölkəmizin Şərqi Avropadakı ilk səfirliyi də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə məhz Rumıniyada açıldı.

əvvəl Siz uzun müddət Heydər Əliyevlə işləmişiniz. Xatirələrinizlə bölüşərsinizmi?

- Bəli tale mənə Heydər Əliyev kimi görkəmli siyasi xadim ilə 10 il – bunun 7 ilini birbaşa təmasda olmaqla işləmək, onun böyük həyat və idarəçilik, dövlətçilik təcrübəsi, dərin zəkası, uzaqgörən, cəsarətli siyasəti, qədrindən artıq təmkini, ciddi idarəetmə istedadı ilə yaxından tanış olmaq, öyrənmək imkanı bəxş etmişdir.

Hər zaman özümü bu böyük şəxsiyyətə borclu hiss edirəm. Heydər Əliyevin xatirəsi yalnız Azərbaycanda deyil ölkəmizin sərhədlərindən kənarda da əziz tutulur. Rumın xalqı, Rumıniyanın dövlət və hökumət rəhbərləri, siyasətçiləri də Heydər Əliyevə səmimi hörmət və ehtiram bəsləyir. Bunu əməli münasibətlərdə də dəfələrlə sübut etmişlər. Mən bundan bir azərbaycanlı kimi qürur duyuram.


Xatirələrə gəldikdə isə, sözsüz ki, 7 il birbaşa təmasda işlədiyim insanla xatirələr çoxdur. Onlardan bir neçəsini məmnuniyyətlə Sizinlə bölüşəram:

...1995-ci ildə ölkə qəzetlərinin birində məlumat yayılmışdı ki, “Baş Prokuror Eldar Həsənovun oğlu idarə etdiyi avtomobillə piyadaya vurub, ona ağır xəsarət yetirib və hadisə yerindən qaçıb”. Qəzet çıxan gün günorta Heydər Əliyev mənə tele-

составляют румыны, помимо которых в стране живут венгры, русские, немцы, турки, татары, украинцы, сербы, поляки, албанцы, словаки, армяне, цыгане и др. По Конституции, все национальные меньшинства имеют право на представительство в парламенте. Румыния имеет весьма либеральное экономическое законодательство. Глава государства – президент, высшим законодательным органом является двухпалатный парламент, а исполнительным – правительство.

Подобно азербайджанцам, румыны с уважением и толерантностью относятся к языку, верованиям, культуре, обычаям и традициям всех национальных меньшинств страны, очень дружелюбны и гостеприимны, хорошо знают и любят и в то же время стремятся лучше изучить свою историю и культуру.

История дружбы и сотрудничества между нашими странами и народами уходит корнями далеко вглубь веков. Еще в 1473 году правитель государства Аккоюнлу Узун Гасан подписал с правителем Румынии и Молдовы князем Штефаном Великим соглашение о союзе, и дружественные отношения сохранились



fon açaraq, narahat və qayğılı səsə soruşdu: "Nə hadisədir? Ölüm itim, yoxdur ki? Uşağa bir şey olmayıb ki?". Söhbətin nədən getdiyini anlayaraq dedim ki, "Cənab Prezident, mənim günahımdır. Öhdəsindən gələ bilmirəm". Və telefonda qayğılı səs dərhal sərtləşdi: "Necə yeni öhdəsindən gələ bilmirsiniz?" Dedim "Cənab Prezident, uşağın 5 yaşı təzə tamam olub. Hələ heç nə anlamır". H.Əliyev bərkdən qəh-qəhə çəkərək dedi: "Böhtanın, yalanın da bir həddi olar da. İndi sən gör bu hesabla mən nələr çəkirəm".

- Daha bir xatirə. Heydər Əliyevin yanında ağır bir cinayət işinin gec açılmasının səbəbləri müzakirə edilirdi. Heydər Əliyev cinayət işinin açılmamasından narahatlığını və iradlarını bildirdi. Müşavirə iştirakçılarından biri cinayət işində daş və divarlardan başqa şahidlərin olmadığını cinayət işinin açılmamasının səbəbi kimi göstərəndə, Heydər Əliyev bir az fikrə dalıb dedi "Bəxtiyar Vahabzadə Milli Məclisin binasının daş və divarlarını şahid kimi göstərərək, on minlərlə insanın yaddaşını ayıltı, unutqanlıqlarını xatırlatdı, mətləbləri anlatdı" (B.Vahabzadənin vaxtilə bəzi deputatların Heydər Əliyevin çıxışına mane olmaq cəhdlərini xatırlamasını nəzərdə tuturdu).

Bir dəfə də Heydər Əliyevin məddahlıq və yaltaqlıqdan necə əsəbiləşdiyinin, belə insanlara daxilən nifrət etdiyinin canlı şahidi olmuşam. Amma sonda sakitləşərək təəssüflə demişdi: "Əfsuslar olsun ki, onlarla bir cəmiyyətdə yaşamağa, işləməyə məcburuq..."

Heydər Əliyevin əsas iş prinsiplərindən birinə - ciddi nizam intizamı həmişə sadıq qaldığını və

digərlərindən də bunu tələb etdiyini xüsusi qeyd etmək istərdim.

- Rumıniyanın paytaxtında Ümummilli liderimizin adını daşıyan parkın açılması, büstünün ucaldılması - ulu öndərin parlaq xatirəsinə əbədi hörmət və ehtiramın ifadəsi olan möhtəşəm layihənin araya-ərsəyə gəlməsi, həyata keçirilməsi barədə ətraflı məlumat verməni xahiş edirik.

- 2004-cü ildə Səfirliyimizin və Rumıniyada yaşayan azsaylı həmvətənlərimizin müraciəti əsasında Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün ucaldılması barədə qərar qəbul edildi. Rumıniya Avropa İttifaqına namizəd ölkə olduğundan bu siyasi qərara təşkilatın qərarlarının da razılığı alınmalı oldu. Elə həmin ilin sentyabr ayında Buxarestin tarixi Tey Parkında ulu öndərimizin büstü qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı büstün təntənəli açılış mərasimi keçirildi. Büstün ucaldılması barədə Prezidentə səfərə 20 gün qalmış məlumat verdim. O vaxta qədər Azərbaycanın dövlət başçısına və dövlət orqanlarına təşəbbüsümüzlə ucaldılan büst barədə heç bir məlumat verilməmişdi. 2006-cı ildə Buxarest şəhərinin 2-ci Sektorunun Meriyasının qərarı ilə Tey Parkındakı Xiyabana Heydər Əliyevin adı verildi. Rumıniya qanunvericiliyinə görə qədim tarixi olan Tey parkının adının dəyişdirilməsi o ərazidə yaşayan vətəndaşların 2/3 hissəsinin razılığı ilə həyata keçirilə bilərdi. Fərəhlə deyə bilərəm ki, Səfirliyin əməkdaşları ərazini məhəllə-məhəllə

Aliyev pozvонил мне и голосом, полным тревоги, спросил: «Что произошло? Никто не погиб? С мальчиком ничего не случилось?» Я понял, о чем речь, и ответил: «Господин президент, виноват я, не справляюсь с ним». И встревоженный голос в трубке сразу же посуровел: «Как это не справляешься?» Я сказал: «Господин президент, мальчишке только что исполнилось пять лет, пока ничего не понимает». На это Г.Алиев расхохотался, а затем добавил: «Должны же ложь и клевета иметь какие-то границы! Представь теперь, что приходится терпеть мне».

Еще один случай. Под руководством Гейдара Алиева обсуждались причины задержки с раскрытием одного тяжелого преступления.

Он высказал обеспокоенность и нарекания в связи с этим. Когда один из участников сослался в качестве причины на то, что единственными свидетелями преступления были каменные стены, Гейдар Алиев ненадолго задумался, а затем сказал: «Бахтияр Вахабзаде призвал в свидетели каменные стены здания Милли меджлиса и тем самым разбудил память десятков тысяч людей, напомнил им их беспамятство, показал им то, что было скрыто» (речь шла о выступлении Б.Вахабзаде о попытках некоторых депутатов помешать речи Гейдара Алиева).

В другой раз я стал свидетелем тому, как раздражали Гейдара Алиева лесть и угодничество, с каким неприятием он

относился к таким людям. Но затем он успокоился и заметил: «К сожалению, нам приходится жить и работать в одном обществе с ними».

Хочу подчеркнуть, что Гейдар Алиев всегда оставался верен главному принципу работы – дисциплинированности, и того же требовал от других.

- Хотелось бы выслушать от вас подробно об открытии в столице Румынии парка имени нашего общенационального лидера и установлении его бюста, осуществлении проекта, выражающего вечное уважение светлой памяти Гейдара Алиева.

- В 2004 году на основе обращения нашего посольства и немногочисленных соотечественников, живущих в Румынии, было принято постановление об установлении в Бухаресте бюста общенационального лидера нашего народа Гейдара Алиева. Поскольку Румыния претендовала на членство в Европейском союзе, требовалось согласовать это политическое решение в Брюсселе. Уже в сентябре того же года в историческом бухарестском парке Тей был установлен бюст нашего общенационального лидера, а торжественная церемония открытия бюста состоялась во время официального визита в Румынию президента Азербайджана Ильхама Алиева в 2004 году. Об установлении бюста президент был проинформирован за 20 дней до визита. До этого главе государства и государственным органам Азербайджана ничего не сообщалось о бюсте, воздвигнутом по нашей инициативе. В 2006 году постановлением мэрии 2-го сектора Бухареста аллея в парке Тей была названа именем Гейдара Алиева. В соответствии с румынским законодательством, переименование исторического парка Тей возможно лишь с согласия 2/3 окрестных жителей. Могу с чувством гордости сказать, что сотрудники посольства обходили квартал за кварталом, рассказывая людям о личности и исторических заслугах Гейдара Алиева, его роли в развитии

gəzərək Heydər Əliyevin şəxsiyyəti, tarixi xidmətləri, Azərbaycan-Rumıniya dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı rolunu bir-bir vətəndaşlara çatdırmaqla, onların razılığını almağa müvəffəq olduq. Daha sonra hörmətli Prezidentimiz İ.Əliyevin təşəbbüsü ilə burada əsaslı yenidənqurma, bərpa, abadlıq, inşaat işləri aparıldı. İndi bu park Buxarestin ən gözəl parkıdır. Xiyabanın özəlliklərindən biri də Azərbaycan və Rumıniya Milli ornamentlərini özündə cəmləşdirməsidir.

Parkın təntənəli açılış mərasimi cari il sentyabrın 24-də keçirildi. Rəsmi açılış mərasimində Azərbaycan və Rumıniya Prezidentləri iştirak etmiş və nitq söyləmişlər. Həmin axşam buxarestlilər üçün Heydər Əliyev Parkında Azərbaycan və Rumın musiqiçilərinin ifasında konsert proqramı və atəşfəşanlıq təşkil olunmuşdur. Bu təntənəli mərasim rumın kütləvi informasiya vasitələri tərəfindən «dostluq bayramı» kimi qiymətləndirilmişdir.

Buxarestdə xiyabanın yaradılması və büstün ucaldılmasının səbəbi hər şeydən əvvəl ümummilli liderimizin iki ölkə arasındakı əlaqələrin inkişafındakı tarixi xidmətləri olmuşdur. Açıq və səmimi deyim, bunu, həm də o dahi insanın mənim üzərimdə olan danılmaz, unudulması mümkün olmayan haqqının bir zərrəsinin qaytarılması kimi qəbul edirəm. Bununla, yaxşılığı unutmayan bir hiss yaşamağımdan da mənəvi cəhətdən çox məmnunam.

Düşünürəm ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin, qurucusunun, xilaskarının adını bütün dünyada əbədləşdirmək, tanıtdırmaq, sevdirmək hər bir azərbaycanlının borcudur.

- Cənab Səfir, Rumıniyadakı həmvətənlərimiz və iki dost ölkə arasında mədəni əlaqələrin inkişafı barədə fikirlərinizi bilmək istərdik.

- Rumıniyada həmvətənlərimizin sayı azdır. Ancaq bu, kəmiyyət baxımından azsaylı görünə biləcək diasporumuzun zəif olması kimi anlaşılmamalıdır. Rumıniyada, "Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti", "Rumıniya-Azərbaycan Ticarət Palatası", "Azərbaycan və Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası", "HeydərƏliyevFondu-RumıniyaNümayəndəliyi", "ARDNŞ-

ın Rumıniya Nümayəndəliyi" fəaliyyət göstərir. Bütün bu təşkilatlar Səfirliyimizin işinə yaxından cəlb olunur. Belə ki, bir daha xatırlatmaq istərdim ki, ümumi söylərimiz nəticəsində müqəddəs "Quran" rumın dilinə tərcümə olunmuşdur. "Kitabi Dədə Qorqud", Fizulinin "Qəzəlləri", "Leyli və Məcnun" kitabları rumın dilində işıq üzü görmüşdür.



Müasir ədəbiyyatımızın görkəmli nümayəndələri Bəxtiyar Vahabzadə, Anar Rzayev, Elçin Əfəndiyev, Çingiz Abdullayevin kitabları rumın dilində nəşr edilmişdir. Rumın-Azərbaycan, Azərbaycan-Rumın lüğəti və dənışıq kitabçası çapdan çıxmışdır. Rumıniyanın tanınmış "Balkan və Avropa" jurnalının bir buraxılışı Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin yaranmasının 15 illiyinə həsr olunmuşdur. Avstriyalı alim Erix Feiglin "Erməni mifi. Erməni Ekstremizmi: Onun səbəbləri və tarixi məzmunu" adlı kitabını rumın dilinə tərcümə edib nəşr etdirmişik. Rumıniyada mütəmadi olaraq musiqiçilərimizin konsertləri təşkil olunur, rəssamlarımızın sərgiləri nümayiş etdirilir. Bütün bunlar iki xalq arasında tarixi, mədəni əlaqələrin inkişafına müsbət təsir göstərən amillərdir.

Səfirliyimiz tərəfindən görülmə tədbirlər nəticəsində Buxarest Texniki-İnşaat Universitetində təhsildə və davranışda ən yüksək göstəriciləri olan dörd tələbə üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təqaüdüünün təsis olunmasına dair Rumıniya hökumətinin razılığı ilə qərar qəbul edilmişdir. 2004-cü

ötən illərdə Rumıniya-Azərbaycan münasibətləri arasında əlaqələrin inkişafı üçün əsaslı işlər aparılmışdır. Bütün bunların nəticəsi olaraq, Azərbaycan-Rumıniya münasibətləri arasında əlaqələrin inkişafı üçün əsaslı işlər aparılmışdır. Bütün bunların nəticəsi olaraq, Azərbaycan-Rumıniya münasibətləri arasında əlaqələrin inkişafı üçün əsaslı işlər aparılmışdır.

Torжественное открытие парка было проведено 24 сентября текущего года. В церемонии открытия участвовали президенты Азербайджана и Румынии, выступившие с речами. В этот вечер в парке Гейдара Алиева были организованы для бухарестцев концерт азербайджанских и румынских певцов, а также салют. Румынские СМИ назвали эту торжественную церемонию «праздником дружбы».

Причиной закладки аллеи и установления бюста в Бухаресте были прежде всего исторические заслуги нашего общенационального лидера в развитии связей между двумя странами. Откровенно скажу, что я воспринимаю это и как уплату ничтожной части того, чем я обязан этому великому человеку. В связи с этим испытываю большое моральное удовлетворение от того, что не забыл добра.

Я считаю, что увековечить во всем мире имя столь великой личности, созидателя, спасителя, как Гейдар Алиев, - долг каждого азербайджанца.

- Господин Посол, хотелось бы услышать Ваше мнение о наших соотечественниках в Румынии и о развитии культурных связей между двумя дружественными странами.

- Наших соотечественников в Румынии немного, но это не следует понимать как слабость нашей немногочисленной в количественном плане диаспоры. В Румынии действуют Общество румынско-азербайджанской дружбы, Румын-

ско-азербайджанская торговая палата, Ассоциация молодежи и культуры Азербайджана и Румынии, Фонд Гейдара Алиева - представительство в Румынии, представительство ГНКАР, и все эти организации активно привлекаются к работе нашего посольства. Хочу напомнить, что в результате наших совместных усилий священный Коран был переведен на румынский язык, на этом же языке увидели свет «Kitabi dede Gorgud», газели и «Leyli ve Medjnun» Физули. На румынском языке были изданы также книги видных представителей нашей современной литературы Бахтияра Вахабзаде, Анара, Эльчина, Чингиза Абдуллаева, румыно-азербайджанский и азербайджано-румынский словарь и разговорник. Авторитетный румынский журнал «Балканы и Европа» посвятил специальный выпуск 15-летию годовщины установления дипломатических отношений между Азербайджаном и Румынией. Мы перевели на румынский и издали книгу австрийского ученого Эриха Файгла «Армянский миф. Армянский экстремизм: причины и историческое содержание». В Румынии регулярно устраиваются концерты наших музыкальных коллективов, выставки азербайджанских художников. Все это факторы, позитивно влияющие на развитие культурных связей между двумя народами.

В результате предпринятых нашим посольством шагов с согласия правительства Румынии было принято решение об учреждении в Бухарестском техническом университете стипендии общенационального лидера Азербайджана Гейдара Алиева для четырех студентов, имеющих наивысшие показатели в учебе и поведении. В 2004 году стипендия Гейдара Алиева для трех студентов-отличников была учреждена также в Плоештском нефтегазовом университете. Таким образом, благодаря обоюдным усилиям семь студентов в двух румынских университетах ежемесячно получают стипендию Гейдара Алиева.

ildən Rumıniyanın Ployeşt Neft-Qaz Universitetində də üç əlaçı tələbə üçün Heydər Əliyev təqaüdü təsis olunmuşdur. Beləliklə, birgə səylər nəticəsində bu gün Rumıniyanın iki universitetində yeddi əlaçı tələbə hər ay Heydər Əliyev təqaüdü alır.

Cari ilin sentyabrında hər iki ölkənin prezidentləri və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə «Heydər Əliyev Fondu-Rumıniya Nümayəndəliyi»nin rəsmi açılış mərasimi keçirildi. Nəzərinizə çatdırım ki, 1989-cu ilin Dekabr İnqilabından sonra Rumıniyada yalnız 9 xarici fond qeydiyyatdan keçib ki, bunlardan biri məhz adını çəkdiyim bizim Nümayəndəlikdir. Nümayəndəliyin açılmasına dair hökumətin qəbul etdiyi qərar milli qanunvericiliyə uyğun olaraq, Ali Məhkəmədə də təsdiq edilmişdir. Bu, Rumıniyada Heydər Əliyev şəxsiyyətinə, onun əziz xatirəsinə göstərilən dərin hörmət və ehtiramın növbəti əyani təzahürüdür. Və bütün bunlar iki xalq arasında tarixi, mədəni əlaqələrin inkişafına müsbət təsir göstərən amillərdir.

Qeyd etmək istərdim ki, Rumıniyada çoxsaylı, nüfuzlu və güclü erməni diasporu və lobbisi mövcuddur. Kilsələri, məktəbləri, jurnalları, ortaqlıqları televiziya kanalları və radioları vardır. Milli azlıq kimi Parlamentdə hər seçkidə mandata sahibdirlər.

- Bir qədər də ölkələrimiz arasında iqtisadi əlaqələr barədə məlumat verməyinizi xahiş edərlik. Bu əlaqələr hansı səviyyədədir və nə kimi perspektivlər vəd edir?

- NATO və Avropa İttifaqına üzv olduqdan sonra Rumıniya iqtisadi sahədə də müvafiq islahatlar aparmışdır. Lakin ölkədəki özəlləşdirmə prosesi tam şəkildə başa çatmamışdır. Onun üçün iş adamlarımız ölkədə müxtəlif sahələri əhatə edən özəlləşdirmə prosesində iştirak edə bilərlər. Rumıniya coğrafi baxımdan çox əlverişli ərazidə yerləşir. Ölkənin relyefinə nəzər saldıqınızda burada həm Qara dəniz sahillərini, həm də Karpat dağlarını, Dunay çayını, onun Qara Dənizlə qovuşduğunu görə bilərsiniz. Bu isə turizmin inkişafı üçün olduqca mühüm bir amildir. Belə ki, burada həm dəniz sahilində yay tətili, həm də qışda dağlıq zonalarda istirahət üçün bütün

təbii imkanlar mövcuddur. Lakin bu sektor da tam şəkildə inkişaf etməyib. Zənnimcə, bu sahədə də iş adamları üçün böyük fərsətlər mövcuddur. Rumıniyanın bütün şəhərlərində inşaat işləri sürətlə aparılır. İnşaat sektoru da iş adamlarımız üçün cəlbedici ola bilər. Bir sözlə Rumıniyanın həm daxili potensialı, həm də, Avropa bazarlarına açılan qapı kimi perspektivləri böyükdür. Burada səfirliyimiz və Rumıniya-Azərbaycan Ticarət Palatası iş adamlarımıza əlindən gələn köməkliyi göstərməyə hazırdır.

İki ölkə arasında energetika sahəsində də geniş əməkdaşlıq perspektivləri mövcuddur. 2007-ci ilin may ayında Buxarest şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nümayəndəliyi açılmışdır. Bu fakt isə həm Azərbaycanın, həm də Rumıniyanın bu sahədə əməkdaşlıqda maraqlı olduqlarına dəlalət edir. Azərbaycan nefti böyük infrastruktur, əlverişli coğrafi, strateji mövqeyə malik, yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələrinin mövcud olduğu Rumıniya üzərindən Avropaya nəql oluna bilər.

- Siz Azərbaycanda mühüm dövlət postlarında çalışmış bir vəzifə sahibi, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı naminə əlindən gələni əsirgəməyən əqiddə adamı, eyni zamanda elmi mühitdə yüksək reputasiyaya malik hüquqşünas alim kimi tanınırsınız. İndi də bir diplomat kimi, bir Səfir olaraq ölkəmizi xaricdə uğurla təmsil edirsiniz. Bilmək istərdik ki, Sizin peşəkar nəzərlərinizlə baxanda Avropadan Azərbaycan necə görünür?

- Mən ixtisasca hüquqşünasam. Hal-hazırda da Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, Demokratik hüquqşünaslar Assosiasiyasının üzvü, Alkoqol, narkotizm və digər asılılıqlarla mübarizə üzrə beynəlxalq şüaranın Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə regional Ofisinin direktoruyam. Mümkün qədər Rumıniyada elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm. Yəni hüquq sahəsindən çox da uzaqlaşmamışam. Həm Səfir, həm də hüquqşünas kimi Avropada və ümumiyyətlə dünyada cərəyan edən ictimai-siyasi prosesləri diqqətlə izləyirəm. Təbii ki, keçmiş sosia-

В сентябре текущего года с участием президентов двух стран и президента Фонда Гейдара Алиева Мехрибан Алиевой состоялась церемония официального открытия «Фонд Гейдара Алиева – представительство в Румынии». Обращаю ваше внимание, что со времени декабрьской революции в Румынии прошли регистрацию всего 9 зарубежных фондов, и один из них – упомянутое мной представительство. Постановление правительства об открытии представительства было в соответствии с действующим законодательством утверждено Верховным судом. Это очередное наглядное проявление глубокого уважения и почтения к личности и светлой памяти Гейдара Алиева в Румынии. Все это положительно отражается на развитии исторических и культурных связей между двумя народами.

Хочу отметить, что в Румынии существует многочисленное, сильное и влиятельное армянское лобби. Армяне имеют свои церкви, школы, журналы, являются пайщиками ряда теле- и радиокomпаний. Как национальное меньшинство они располагают постоянным мандатом в парламенте.

- Хотелось бы также получить у вас некоторую информацию об экономических связях между нашими странами. На каком уровне эти связи, и каковы их перспективы?

- Став членом НАТО и Европейского союза, Румыния осуществила соответствующие реформы в экономике. Однако процесс приватизации в стране еще не доведен до конца, так что наши предприниматели могут принять участие в приватизации в различных отраслях экономики. Румыния имеет крайне благоприятное географическое расположение. При взгляде на рельеф страны мы видим черноморское побережье, Карпатские горы, бассейн Дуная и его дельту, а это очень важно с точки зрения развития туризма. Здесь имеются все условия для

развития как летнего туризма на берегу моря, так и зимнего отдыха в горах. Но и этот сектор пока что развит недостаточно, и я считаю, что и в этой сфере для предпринимателей открываются широкие перспективы. Во всех городах Румынии быстрыми темпами ведутся строительные работы, так что строительный сектор может быть привлекательным для наших предпринимателей. Словом, Румыния имеет обширные перспективы и своим внутренним потенциалом, и как выход на европейские рынки. Наше посольство и Румынско-Азербайджанская торговая палата готовы оказать нашим предпринимателям всяческую помощь.

Между двумя странами имеются широкие перспективы и для сотрудничества в области энергетики. В мае 2007 года в Бухаресте открыто представительство Государственной нефтяной компании Азербайджанской Республики. Этот факт свидетельствует о заинтересованности в сотрудничестве в данной области, как Азербайджана, так и Румынии. Азербайджанская нефть может транспортироваться в Европу через Румынию с ее разветвленной инфраструктурой, благоприятным геостратегическим положением, имеющей развитые отношения дружбы и сотрудничества с нашей страной.

- В Азербайджане Вы известны как человек верный своим убеждениям, занимавший ключевые официальные посты и многое сделавший для укрепления и развития государственности, а в научной среде – как авторитетный юрист. Теперь же вы с честью представляете нашу страну за рубежом на дипломатическом поприще. Хотелось бы узнать, как на ваш профессиональный взгляд смотрится Азербайджан в Европе.

- По специальности я юрист, в настоящее время являюсь заместителем председателя Международного союза юристов, членом Ассоциации демократических юристов, директо-

list bloğunun bir çox ölkələrində müəyyən xarakterik cəhətlər mövcuddur. Sosialist sisteminin dağılması, demokratik islahatların genişlənməsi, iqtisadiyyat sahəsində liberallaşma bu prosesi oxşar edən əsas xüsusiyyətlərdir. Azərbaycanın qarşılaşdığı vəziyyət olduqca çətin idi. Qısa zaman ərzində biz siyasətdə və iqtisadiyyatda inqilabi dönüşlərlə yanaşı, zorla cəlb olunduğumuz müharibə şəraitini də yaşamağa başladık. Məhz Heydər Əliyev dühası, siyasi təcrübəsi bu çətin şəraitdə özünü açıq və qabarıq şəkildə göstərdi. Məhz

Əvvəla, dövlətimiz tərəfindən bizə məsuliyyətli və şəərəfli iş tapşırılıb və biz də bu işin layiqincə yerinə yetirilməsi üçün bir dövlət məmuru olaraq bütün qüvvəmizi səfərbər etməliyik. Digər tərəfdən, bir vətəndaş kimi hər bir azərbaycanlı harda yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, vətəninə, millətinə, xalqının adət-ənənəsinə, milli mədəniyyətinə bütün varlığı ilə bağlı olmalıdır. Əlbəttə, vətənin havası da, suyu da bir başqadır, doğmadır, əvəzolunmazdır və təbii ki, doğma torpağa qədəm qoyanda bu

ром регионального офиса Международного совета по борьбе с алкоголизмом, наркотиками и другими зависимостями по странам Центральной Азии и Восточной Европы.

В Румынии по возможности продолжаю научно-педагогическую работу, то есть от юриспруденции в целом не очень отошел. И как Посол, и как юрист внимательно слежу за общественно-политическими событиями в Европе и во всем мире. Естественно, многие страны бывшего социалистического блока имеют некоторые характерные черты, которые связаны с крушением социализма, проведением широких демократических реформ, либерализацией экономики. Азербайджан оказался в чрезвычайно трудном положении: наряду с коренными изменениями в политике и экономике нам пришлось жить в обстановке войны, в которую были силой втянуты. В этой труднейшей обстановке и проявился в полной мере гений Гейдара Алиева, его политический опыт. Именно под его руководством Азербайджан стал продвигаться по единственно верному, не имеющему альтернативы политическому пути. Этот курс ныне достойно продолжается президентом республики господином Ильхамом Алиевым. В стране проводятся систематические демократические реформы, широкомасштабная созидательная работа, формируется и ускоренными темпами развивается современный Азербайджан, уверенно продвигаясь в ряды развитых стран. Год от года улучшается благосостояние народа, повышается заработная плата, усиливается социальная защита. Ежегодно мы наблюдаем высокие показатели экономического роста. Все это показывает, что политический курс Гейдара Алиева опирается на прочный фундамент и осуществляется целенаправленно. Все эти успехи встречаются в дружественных странах с большим энтузиазмом, а в некоторых — мягко говоря, недоброжелательно.

- Какие чувства Вы испытываете, вернувшись на родину с чужбины, ступив на родную землю?

- Румыния — дружественная для нас страна. В каком-то смысле мы, возможно, не вправе чувствовать здесь себя как на чужбине. Во-первых, государство доверило нам ответственную и почетную миссию, и мы обязаны приложить все силы и способности для того, чтобы осуществить ее достойно.

С другой стороны, каждый азербайджанец, где бы он ни жил, должен быть всем существом предан своей родине и нации, привержен обычаям и традициям своего народа, его культуре. Конечно, на родине и дышится иначе, здесь вода совсем другая, и когда ступаешь на родную землю, невозможно не испытывать волнение. Но не следует забывать, что часть нашей прекрасной родины ныне под пятой врага, и пока наши земли не освобождены, мы не имеем права вздохнуть полной грудью. Поэтому независимо от занимаемой должности мы должны постоянно сохранять самообладание, последовательно работать и вести упорную борьбу за осуществление политического курса нашего государства.

- Эльдар муаллим, насколько трудно и ответственно представлять интересы своего государства в другой стране?

- Да, миссия посла крайне ответственна и славна. Ведь своими действиями, поведением, поступками ты представляешь не только себя и даже не возглавляемую тобой организацию, а весь народ, его историю и культуру, его обычаи и традиции. Бремя этой ответственности ты несешь на своих плечах 24 часа в сутки. С другой стороны, человек получает от работы на доверенном ему посту моральное удовлетворение. По крайней мере, для меня обстоит именно так. Что касается армянской диаспоры, то в Румынии она весьма организована, имеет глубокие корни, располагает немалыми политическими и



онун rəhbərliyi altında Azərbaycan alternativi olmayan düzgün siyasət kursu ilə inkişaf etməyə başladı. Bu siyasi kurs hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Ölkəmizdə sistemli şəkildə demokratik islahatlar, əsaslı quruculuq işləri aparılır, müasir Azərbaycan qurulur, yaradılır, böyük vüsətlə inkişaf edir, dünyanın inkişaf etmiş ölkələrinin sırasına əzmlə addımlayır. Xalqın maddi rifahı ildən-ilə yaxşılaşır, məvaciblər artırılır, sosial təminat güclənir. İqtisadi artıma görə hər il yüksək göstəricilərin şahidi oluruq. Bütün bunlar Heydər Əliyev siyasi kursunun sağlam təməllər üzərində qurulduğunu və məqsədyönlü şəkildə icrasını göstərir. Və bu uğurlar bizə dost olan ölkələrdə böyük rəğbətlə, başqa birində isə, yumşaq desək, qısqıncılıqla qarşılanır.

- Eldar müəllim, qütbətdən vətənə gələrkən, doğma torpağımıza ayaq basdıqda hansı hissləri keçirirsiniz?

- Rumıniya bizə dost ölkədir. Əslinə qalsa, bu cür isti münasibətin müqabilində burada qütbət hissi keçirməyə bəlkə də haqqımız yoxdur.

hissləri yaşamamaq mümkünsüzdür. Amma burası da acı bir faktdır ki, bu gözəl vətən torpağının bir hissəsi düşmən tapdağı altındadır. İşğal altındakı yurdlarımız azad olmadan isə rahat nəfəs almağa mənəvi haqqımız yoxdur. Ona görə də hansı vəzifəni icra etməyimizdən asılı olmayaraq hər zaman, hər an hisslərimizə hakim olmalı, məqsədyönlü fəaliyyət, ardıcıl mübarizə aparmaqla dövlətimizin müstəqil və uzaqgörən siyasətini həyata keçirməyə çalışmalıyıq.

- Eldar müəllim, öz dövlətinin başqa dövlətdə maraqlarını qorumaq nə qədər çətin və məsuliyyətlidir?

- Bəli, Səfir vəzifəsi olduqca məsuliyyətli və şəərəfli bir işdir. Çünki, hərəkətlərinlə, davranışınla sən yalnız özünü və ya rəhbəri olduğun qurumu deyil, ümumiyyətlə bütün xalqını, onun köklü tarixini, mədəniyyətini, adət və ənənələrini də təmsil edirsən. Günün 24 saati üzərində bu böyük məsuliyyəti hiss edirsən. Eyni zamanda insan tutduğu vəzifədən, çalışdığı sahədən mənəvi zövq almalıdır. Mənim üçün bu, məhz belədir. Qaldı ki, kifayət qədər mütəşəkkil formalaşmış, kök salmış,

geniş maddi və siyasi imkanlara malik erməni diasporunun güclü olduğu Rumıniyada, diplomatlar çətinlikdən, şantajdan qorxmamalı, daha sayıq və cəsarətli çalışmalıdır. Bu sahədə səfirlərimizin təcrübəli, milli ruhlu diplomatlarımızın fəaliyyəti göz qabağındadır.

- Eldar müəllim, Siz hamısını deməsiniz də, biz yaxşı bilirik ki, bir Səfir kimi çox ciddi uğurlara imza atmısınız. Bunun səbəbi nədədir?

- Sözünüz ki, Azərbaycanı təmsil edən bir məmur kimi ən birinci vəzifəmiz Azərbaycan Prezidentinin, Dövlətinin müəyyənəşdirdiyi xarici siyasətin bütün vasitələrlə həyata keçirilməsidir. Bu siyasi xəttin düzgün, ölçülü-biçilib, düşünülmüş şəkildə müəyyənəşdirilməsi artıq uğurlarımızın əsas hissəsini təşkil edir. Ölkənin daxili və xarici siyasəti düzgün olmasa, milli maraqlara söykənməyə, dünya birliyi tərəfindən qəbul olunmasa və dəstəklənməyə, ən peşəkar diplomat, təcrübəli Səfir heç bir uğur əldə edə bilməz. Səbəb budur.

- Elə isə qarşıdakı 2008-ci ildə tərəfinizdən hansı işlərin görülməsi nəzərdə tutulur?

- İlk olaraq deyə bilərəm ki, siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlərin gerçəkləşdirilməsi, Azərbaycana dəstəkcə mövqeyin əldə edilməsi məqsədilə Rumıniyadan Avropa parlamentinə yeni seçilmiş deputatlarla görüşlərin keçirilməsi, eyni zamanda 2008-ci ilin YUNESKO tərəfindən Qara Qarayev ili elan edilməsi ilə əlaqədar dahi bəstəkarımızın anadan olmasının 90 illiyi münasibətilə tədbirlərin görülməsi, rumin dilinə tərcümə etdirdiyimiz "Azərbaycanın qısa tarixi", alban dilinə tərcümə etdirdiyimiz Çingiz Abdullayevin "Oliqarxin varisi" kitablarının, Azərbaycan Xarici İşlər Nazirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə hazırladığı Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistandakı mədəniyyət sərvətlərimizə həsr olunmuş "Azərbaycana qarşı müharibə: Hədəf mədəniyyət mirasları" adlı nəşrinin təqdimat mərasimlərinin keçirilməsi, yeni tərcümə və kitabların dərc olunması, Azərbaycan Demokratik Respublikasının qurulmasının 90-cı ildönümünün

yüksək səviyyədə qeyd olunması və s. nəzərdə tutulur.

- Eldar müəllim, 2008-ci il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcəkdir. Həmişə olduğu kimi, bu dəfə də bəzi maraqlı qüvvələrin və ikili standartların bu seçkilərdən ölkəmizə qarşı qərəzli olaraq bir siyasi təsir vasitəsi kimi istifadə edəcəklərini istisna etmək olmaz. Yəqin ki, bu məsələdə əsl həqiqətləri çatdırmaq üçün diplomatik nümayəndəliklərimizin üzərinə də az iş düşür?

- Fikrinizlə tam razıyam. Sözünüz ki, Azərbaycanın sürətli iqtisadi inkişafından, uğurlarından, nailiyyətlərindən, regionun aparıcı dövlətinə, Avropanın etibarlı tərəfdəşinə çevrilməsindən rahatsız olan və buna ən azı qışqarıqla yanaşan qüvvələr bu seçkilərdən də öz siyasi maraqları üçün istifadə etməyə çalışacaqlar. Bunu indidən proqnozlaşdırmaq çətin deyil. Amma bizim üçün əsas odur ki, xalqımız növbəti dəfə inandığı və ümidlər bəslədiyi, verdiyi sözü əməli işi ilə reallığa çevirməyi bacaran, onu xoşbəxt gələcəyə aparən liderinə səs verməklə, belə qüvvələri də öz doğru və qətiyyətli seçimi ilə hesablaşmağa vadar edəcək.

Əminəm ki, növbəti tarixi seçimində qədrbilən xalqımız müasir Azərbaycanın dövlətçiliyi və quruculuğunun möhkəmləndirilməsi, iqtisadi inkişafı və tərəqqisi istiqamətində bu günə qədər əldə olunmuş nailiyyətlərin davamlı olmasının təminatçısını, öz doğum gününü belə xalqının, seçicilərinin içərisində qeyd edən, növbəti dəfə sözünə sahib çıxaraq qaçqın və məcburi köçkünlərimizin müvəqqəti əziyyətli yaşayış şəraitinə son qoyub, cədr şəhərciklərini ləğv edən, onlara güzəran yaradan, yanında olan insanı birmənalı dəstəkləyəcəklər. Əslinə baxanda, xalqın mövqeyi hər hansı seçkilərsiz də bəllidir. Sadəcə olaraq, xalq iradəsini seçkilərdə bir daha təsbit edəcək.

Bu məsələdə diplomatik nümayəndəliklərimiz də 2008-ci ildə daha aktiv olmalı, daha intensiv çalışmalıdırlar. Ölkəmizdə aparılan demokratik islahatlar, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadi inkişaf sahəsində, xarici siyasətimizin prioritetləri istiqamətində əldə olunmuş nailiyyətlər barədə dolğun məlumatlar beynəlxalq ictimaiyyətə daha sistemativ və ardıcıl çatdırılmalı, təbliğ olunmalı və yayılmalıdır.

экономическими возможностями, так что наши дипломаты должны проявлять бдительность и смелость, не боясь шантажа или других трудностей. В нашем посольстве трудятся опытные, проникнутые патриотическим духом дипломаты, чья работа может служить в данном отношении примером.

- Нам хорошо известно, каких больших успехов вы добились на этом посту, хоть вы и не распространяетесь на эту тему. Каковы причины этих успехов?

- Безусловно, наша первейшая обязанность как государственных служащих заключается в осуществлении всеми доступными средствами намеченной президентом и государством внешней политики. Верность, выверенность, продуманность этой политики и составляет фундамент наших успехов в труде. Если внутренняя и внешняя политика государства не будут правильными, не будут опираться на национальные интересы, не найдут поддержку со стороны мирового сообщества, то даже самый опытный и искушенный дипломат не добьется успеха.

- Каковы же ваши планы на 2008-й год?

- В первую очередь среди планов могу упомянуть осуществление ряда взаимных визитов с целью укрепления политических и экономических связей, проведение встреч с вновь избранными в Европейский парламент румынскими депутатами с целью заручиться поддержки нашей страны, проведение мероприятий в связи с 90-летием Гара Гараева в контексте постановления ЮНЕСКО, объявившего 2008-й год годом нашего великого композитора. Среди основных планов — проведение презентаций переведенной на румынский книги «Краткая история Азербайджана», переведенной на албанский книги Чингиза Абдуллаева «Наследник олигарха», издания «Война против Азербайджана: цель — культур-

ное наследие», подготовленной МИД при содействии Фонда Гейдара Алиева и посвященной азербайджанским культурным памятникам на оккупированных территориях и в Армении, издание новых книг, проведение на высоком уровне 90-летнего юбилея Азербайджанской Демократической Республики.

- В 2008 году в Азербайджане состоятся очередные президентские выборы. Нельзя исключить, что и на этот раз определенные внешние силы используют это событие как инструмент политического давления на нашу страну. Наверно, на дипломатический корпус ложится немалая ответственность по распространению истины в этом плане?

- Полностью с вами согласен. Безусловно, определенные круги, обеспокоенные быстрым экономическим развитием Азербайджана, его достижениями, превращением в ведущее государство региона и надежного партнера Европы, пытаются использовать выборы в своих политических целях. Но для нас главное, что наш народ в очередной раз проголосует за своего лидера, в которого верит и на которого рассчитывает, умеющего подкреплять обещания реальными делами, ведущего его к светлому будущему, и тем самым вынудит упомянутые силы считаться со своей волей.

Я уверен, что в своем очередном историческом выборе наш народ однозначно поддержит гаранта необратимости достигнутых к этому моменту успехов в укреплении государственности, экономического развития и прогресса, человека, предпочитающего отмечать дни рождения среди своих избирателей, в очередной раз сдержавшего обещание и положившего конец временным жизненным неудобствам беженцев и вынужденных переселенцев, ликвидировав палаточные городки, и создавшего для них нормальные жизненные условия. В сущности, позиция народа очевидна и без выборов, просто на выборах народ еще раз изъяснит свою волю.